

# “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi

---

## **Maddə 1.** Səhmdar cəmiyyətinin adı və hüquqi ünvanı

- 1.1. Səhmdar cəmiyyətinin (bundan sonra-Cəmiyyət) tam rəsmi adı-“Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti. Cəmiyyətin qısaldılmış adı –“Azərlotereya”ASC.
- 1.2. Cəmiyyətin hüquqi ünvanı- Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 83/23

## **Maddə 2.** Cəmiyyətin hüquqi statusu

- 2.1. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23noyabr tarixli 599 nömrəli Fərmanına əsasən yaradılmışdır.
- 2.2. Cəmiyyətin təsisçisi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
- 2.3. Cəmiyyət dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs statusuna malik olur. Cəmiyyətin üzərində öz adı yazılmış möhürü, firma nişanı(rəmzi), bankda manatla və xarici valyuta ilə hesablaşma və digər hesabları vardır.
- 2.4. Cəmiyyət məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış edə bilər.
- 2.5. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.

## **Maddə 3.** Cəmiyyətin məqsədi və fəaliyyətinin predmeti

- 3.1. Cəmiyyətin əsas vəzifəsi bütün növ lotereyaların (malların satışı və (və ya) xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətindən ibarətdir.
- 3.2. Cəmiyyət əsas vəzifəsinə uyğun olaraq aşağıdakıları həyata keçirmək hüququna malikdir:
  - müqavilələr və digər əqdlər bağlamaq, onları icra etmək;
  - müxtəlif tədbirlər təşkil etmək və təşkil olunan tədbirlərdə iştirak etmək;
  - dövlət və ictimai orqanlar, hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək;
  - bütün növ lotereyaların (malların satışı və (və ya) xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi ilə əlaqədar beynəlxalq miqyasda keçirilən tədbirlərdə iştirak etmək, xarici dövlətlərin aidiyyət orqanları ilə əməkdaşlıq etmək.
- 3.3. Cəmiyyət əsas vəzifəsinin təmin edilməsi məqsədi ilə qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərini həyata keçirə bilər.

## **Maddə 4.** Cəmiyyətin nizamnamə kapitalı və əmlakı

- 4.1. Cəmiyyətin nizamnamə kapitalı yerləşdirilmiş adi adlı sənədsiz səhmlərinin nominal dəyərinin məcmusundan ibarətdir.
- 4.2. Cəmiyyətin nizamnamə kapitalı 20 000 (iyirmi min) AZN və ya 10 000 (on min) adi adlı

sənədsiz səhmdir.

4.3. Cəmiyyətin bir səhminin nominal dəyəri 2 (iki) AZN-dir.

4.4. Cəmiyyətin nizamnamə kapitalı əlavə səhmlərin buraxılması, konversiya borcu istiqrazlarının əlavə səhmlərə dəyişdirilməsi və səhmlərin nominal dəyərinin artırılması yolu ilə artırıla bilər.

4.5. Cəmiyyətin nizamnamə kapitalı səhmlərin nominal dəyərlərinin azaldılması və Cəmiyyətin səhmlərinin ümumi sayını azaltmaq məqsədi ilə yerləşdirilmiş səhmlərin bir hissəsinin geri alınması və ləğv edilməsi yolu ilə azaldıla bilər.

4.6. Cəmiyyət öz səhmlərini yenidən sata, səhmdarlar arasında bölüşdürə, yaxud dövriyyədən çıxarmaq məqsədi ilə onları geri satın ala bilər. Geri alınmış səhmlər bir il ərzində satılmalıdır. Bu müddətərzində həmin səhmlər Ümumi Yığıncaqda səsvermədə və mənfəətin bölüşdürülməsində nəzərə alınmır.

4.7. Cəmiyyətin səhmdarları səhmlərin yeni emissiyası zamanı onlarda olan səhmlərin sayına mütənasib yeni emissiya olunan səhmləri birincini övbədə almaq hüququna malikdirlər.

4.8. Cəmiyyətin əmlakı səhmdarlar (təsisçilər) tərəfindən nizamnamə kapitalına qoyulmuş, təsərrüfat fəaliyyəti nəticəsində əldə edilmiş habelə qanunvericiliyə uyğun olan digər qaydada əldə edilmiş əmlakdan ibarətdir.

4.9. Cəmiyyət öz öhdəlikləri üzrə özünün bütün əmlakı ilə cavabdehdir.

4.10. Cəmiyyət öz səhmdarlarının öhdəliklərinə görə cavabdeh deyildir.

4.11. Dövlət cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımır. Cəmiyyət dövlətin öhdəliklərinə görə məsuliyyət daşımır.

4.12. Cəmiyyət mövcud qanunvericilikdə nəzərdə tutulan qaydada öz işçiləri üçün əlavə məzuniyyət, qısaltılmış iş günü və digər sosial güzəştlər müəyyən edə bilər. Cəmiyyət öz işçiləri arasında mükafatlandırmağa yönəldilən təmiz mənfəətin hissəsini mövcud qanunvericiliyə uyğun şəkildə müəyyən edə bilər.

#### **Maddə 5. Səhmdarların hüquq və vəzifələri**

5.1. Cəmiyyətin səhmdarının aşağıdakı hüquqları vardır:

5.1.1. Cəmiyyətin qanunvericiliklə müəyyən edilmiş qaydada idarə edilməsində iştirak etmək, icra orqanlarına seçmək və seçilmək;

5.1.2. Cəmiyyətin fəaliyyətinə dair kommersiya sirri təşkil etməyən məlumatı almaq, onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq;

5.1.3. qanunvericiliklə müəyyən edilmiş hallarda Ümumi Yığıncağın çağırılmasını, Ümumi Yığıncağın gündəliyinə dəyişikliklərin edilməsini, Cəmiyyətin fəaliyyətinin Təftiş Komissiyası (auditorun) tərəfindən yoxlanılmasını tələb etmək;

5.1.4. səhmdarların Ümumi Yığıncağında səsvermə hüquqi ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;

5.1.5. Cəmiyyətin Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən cəmiyyətin xalis mənfəətindən dividend almaq;

5.1.6. Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, Cəmiyyətin kreditörünün tələbləri və qanunvericiliklə müəyyən edilmiş digər tələbləri yerinə yetirildikdən sonra Cəmiyyətin yerdə qalan əmlakının səhmlərinin sayına mütənasib olaraq müəyyən hissəsini almaq;

5.1.7. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar.

5.2. Səhmdarlar Cəmiyyətin öhdəliklərinə və borclarına görə yalnız onlara mənsub səhmlərin dəyəri həddində məsuliyyət daşıyırlar.

5.3. Cəmiyyətin səhmdarı səhmdarların reyestrində ona dair məlumatların dəyişilməsi barədə reyestr saxlayıcıya 10 gün ərzində məlumat verməlidir.

#### **Maddə 6.** Səhmdarların Ümumi Yığıncağı

6.1. Cəmiyyətin Ali İdarəetmə Orqanı səhmdarların Ümumi Yığıncağıdır.

6.2. Cəmiyyət ildə bir dəfə səhmdarların illik Ümumi Yığıncağını keçirir.

Qanunvericiliklə müəyyən edilmiş hallarda səhmdarların növbədən kanar Ümumi Yığıncağı keçirilə bilər.

6.3. Səhmdarların Ümumi Yığıncağının keçirilməsi və onun gündəliyi haqqında yazılı bildiriş yığıncağın çağırılmasına ən azı 45 (qırxbeş) gün qalmış hər bir səhmdara sifarişli məktubla səhmdarların reyestrində göstərilmiş ünvana göndərilməlidir. Bildiriş və yığıncağın gündəliyi haqqında məlumat Yığıncağının qərarı ilə müəyyən olunmuş qəzetdə dərc olunmalıdır.

6.4. Səhmdarların Ümumi Yığıncağı qanunvericilikdə nəzərdə tutulmuş yetərsəy olduqda səlahiyyətli sayılır.

6.5. Səhmdarların Ümumi Yığıncağının müstəsna səlahiyyətinə aşağıdakı məsələlər daxildir:

6.5.1. Cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək;

6.5.2. Cəmiyyətin təftiş komissiyasının üzvlərini seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;

6.5.3. Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;

6.5.4. Cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək;

6.5.5. Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək.

6.6. Aşağıdakı məsələlər barədə qərarlar səhmdarların Ümumi Yığıncağında iştirak edən səhmdarların 3/4 səs çoxluğu ilə qəbul edilir.

- Cəmiyyətin nizamnaməsinə dəyişiklik və əlavələrin edilməsi;

- Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar.

Digər məsələlər üzrə qərarlar səhmdarların Ümumi Yığıncağında iştirak edən səhmdarların adı səs çoxluğu ilə qəbul edilir.

#### **Maddə 7.** Cəmiyyətin İdarə Heyəti

7.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır və səhmdarların Ümumi Yığıncaqları arasındakı dövrlərdə Cəmiyyətin fəaliyyətinə rəhbərliyi həyata keçirir, səhmdarların Ümumi Yığıncağına hesabat verir.

7.2. Cəmiyyətin nizamnaməsi ilə Cəmiyyətin səhmdarlarının Ümumi Yığıncağının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin İdarə Heyətinin səlahiyyətinə aiddir.

7.3. Cəmiyyətin İdarə Heyəti səhmdarların Ümumi Yığıncağının keçirilməsini və onun qərarlarının həyata keçirilməsini təşkil edir.

7.4. Cəmiyyətin İdarə Heyəti 3 (üç) fiziki şəxsdən ibarətdir.

7.5. İdarə Heyətinin üzvü Cəmiyyətin Təftiş Komissiyasının üzvü olubilməz.

7.6. İdarə Heyətinin üzvləri səhmdarların ümumi yığıncağı tərəfindən 3 (üç) il müddətinə seçilir.

7.7. İdarə Heyətinin rəhbərlik İdarə Heyətinin sədri tərəfindən həyata keçirilir.

7.8. İdarə Heyətinin sədri:

- Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;
- Cəmiyyətdə əməyin təşkili və təhlükəsizliyi üçün şərait yaradır və bu işin təşkilinə görə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır;
- Cəmiyyətin strukturu və ştat vahidləri haqqında təkliflər hazırlayır və səhmdarların Ümumi Yığıncağına təqdim edir;
- Səhmdarların Ümumi Yığıncaqlarında İdarə Heyəti təmsil edir;
- Cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, onun mənafeələrini müəssisələrdə, idarələrdə və təşkilatlarda təmsil edir;
- əmək müqavilələrinə uyğun olaraq İdarə Heyəti üzvləri arasında vəzifə bölgüsü aparır;
- müqavilələr o cümlədən işçilərlə əmək müqavilələri bağlayır və yaxud onlara xitam verir, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, vəsaitləri yönəltmək hüququndan istifadə edir, daxili intizam qaydalarını müəyyən edir.

7.9. İdarə Heyətinin sədri yerində olmayanda və ya vəzifəsinin yerinə yetirilməsinə mane olan hallar meydana çıxanda, yaxud vəzifəsinə bundan sonra yerinə yetirə bilmədikdə onun səlahiyyətlərini müavini (müavini varsa), yaxud səhmdarların Ümumi Yığıncağı tərəfindən müvafiq səlahiyyətlər verilmiş Heyət üzvlərindən biri həyata keçirir.

7.10. Cəmiyyətin İdarə Heyəti lotereya fəaliyyətini təkmilləşdirmək, əhalinin rifah halını daha da yaxşılaşdırmaq, keçirilən lotereya oyunlarına marağı və lotereya biletlərinin satış həcmi artırmaq məqsədi ilə, maliyyə vəsaitlərini həvəsləndirici lotereya oyunlarının keçirilməsinə və digər stimullaşdırıcı tədbirlərə yönəldə bilər.

## **Maddə 8. Cəmiyyətin Təftiş Komissiyası və Auditoru**

8.1. Cəmiyyətin təsərrüfat-maliyyə fəaliyyətinə nəzarəti və onun təftişini həyata keçirmək məqsədilə Təftiş komissiyası yaradılır.

8.2. Cəmiyyətin Təftiş Komissiyası 3 (üç) fiziki şəxsdən ibarətdir.

8.3. Təftiş Komissiyasının üzvü Cəmiyyətin İdarə Heyətinin üzvü və səhmdarı ola bilməz.

8.4. Təftiş Komissiyasının üzvləri səhmdarların Ümumi Yığıncağında 3 il müddətinə seçilir.

8.5. Təftiş Komissiyası Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təftişini təsərrüfat ili başa çatdıqda, Ümumi Yığıncağın, Cəmiyyətin səhmlərinin ən azı 10 faizinə sahib olan səhmdarların və İdarə Heyətinin tələbi ilə həyata keçirilir.

8.6. Təftiş Komissiyası Səhmdarların Yığıncaqlarına ən azı 10 (on) gün qalmış illik yoxlamaların nəticələri haqqında hesabatı İdarə Heyətinə təqdim edir. Hesabat Bu Nizamnamənin 8-ci Maddəsi əsasında müəyyən edilmiş maliyyə hesabatı və mühasibat uçotunun aparılması üsullarına və qaydalarına uyğun olaraq tərtib edilir.

8.7. Təftiş Komissiyasına tələb olunan bütün məlumatlar və sənədlər vaxtında təqdim olunmalıdır.

8.8. Təftiş Komissiyasının rəyi olmadan Səhmdarların Ümumi Yığıncağı illik balansını təsdiq edə bilməz.

8.9. Cəmiyyət illik maliyyə hesabatının yoxlanılması üçün əmlak mənafeələri ilə Cəmiyyətə və ya onun səhmdarlarına bağlı olmayan peşəkar auditoru cəlb edir.

8.10. Auditor yoxlanılmalı olan təsərrüfat ilinin sonunadək Səhmdarların Ümumi Yığıncağı tərəfindən seçilir.

8.11. Cəmiyyətin səhmlərinin ən azı 10 faizinə sahib olan səhmdarların tələbi ilə Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışı keçirilir.

## **Maddə 9.** Cəmiyyətdə uçot və hesabatlar

9.1 Cəmiyyətin balansı, mənfəət və zərərlər hesabatı manatla tərtib edilir.

9.2 Cəmiyyətin birinci maliyyə ili onun dövlət qeydiyyatından keçdiyi gündən başlayır və cari ilin dekabr ayının 31-də qurtarır. Sonrakı maliyyə illəri yanvarın 1-dən başlayır və dekabrın 31-də qurtarır.

9.3 Balans, mənfəət və zərərlər hesabatı, habelə hesabata aid olandıgər maliyyə sənədləri mövcud qanunvericiliyə uyğun olaraq tərtib edilir.

9.4 Cəmiyyətin yerləşdiyi ünvanda tam sənədləşdirmə aparılır, ocümlədən:

- sonrakı dəyişikliklər və əlavələrlə birlikdə

Cəmiyyətin təsis sənədləri, Cəmiyyətdə daxili münasibətləri tənzimləyən normativ sənədləri;

Cəmiyyətin özünün və həmçinin qanunvericiliyə uyğun olaraq səlahiyyətli orqanlarının apardıgı təftişləri təmin edən bütün mühasibat sənədləri;

mövcud qanunvericiliyə uyğun olaraq səhmdarların reyestrini;

səhmdarların Ümumi Yığıncaqlarının və Təftiş Komissiyasının iclaslarının protokollarını;

Cəmiyyəti təmsil etmək üçün etibarnaməsi olan şəxslərin siyahısını;

Cəmiyyətin İdarə Heyətinin üzvlərinin siyahısını.

Səhmdarlar və onların nümayəndələri bütün bu sənədlərlə işgünü ərzində tanış ola bilərlər.

Kommersiya sirlərinə aid olan sənədlər istisna olmaqla, səhmdarların göstərilən sənədlərin surətini çıxarmaq hüquqları vardır.

Cəmiyyətin illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün səhmdarların Ümumi Yığıncağı tərəfindən təsdiq edildikdən sonra 30 (otuz) gün ərzində dərc edilir.

## **Maddə 10.** Cəmiyyətin ləğvi və yenidən təşkili

10.1 Cəmiyyət aşağıdakı hallarda ləğv oluna bilər:

- Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə;

- iflas elan olunduqda;

- Azərbaycan Respublikasının qanunvericiliyindən əzərdə tutulmuş hallarda məhkəmənin qərarı ilə.

10.2. Cəmiyyət ləğv edilərkən (məhkəmənin qərarı ilə ləğv etmə istisna olmaqla) İdarə Heyəti ləğv etmə komissiyası yaradır, ləğvetmənin aparılma qaydasını və müddətini təyin edir, kreditorlar üçün ləğvetmə elan olunandan 2 (iki) aydan az və 3 (üç) aydan çox olmamaq şərti ilə iddia vermək müddətini müəyyənləşdirir.

10.3. Ləğvetmə komissiyası ləğvetməni aparır, aralıq ləğvetmə balansını tərtib edir və İdarə Heyətinə təqdim edir. Təyin edildiyi andan Cəmiyyətin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Komissiya yarandıgı vaxtdan Cəmiyyətin yerləşdiyi ərazidə rəsmi mətbuatda onun ləğv edilməsi, kreditorların iddia ərizəsinin verilmə qaydası və müddəti haqqında elan dərc edilir. Ləğvetmə komissiyası Cəmiyyətin debitor borclarının alınması və kreditorların iddialarının ödənilməsi üzrə işləri təşkil edir.

10.4 Cəmiyyətin pul vəsaiti kreditorların tələblərini ödəmək üçün yetərli olmadıqda ləğvetmə komissiyası kreditorlarla hesbləşmələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi və mövcud normativ hüquqi aktları ilə müəyyən edilmiş ardıcılığa və qaydaya əməl etməklə həyata keçirir.

10.5 Cəmiyyətin əmlakı ləğvetmə komissiyası tərəfindən auksiondasatılır. Onun satışından daxil olan vəsaitlər kreditorların iddialarının ödənilməsinə yönəldilir. Qalan aktivlər qanunvericiliklə

müəyyən edilmiş qaydada səhmdarlar arasında bölüşdürülür.

Əgər vəsait bütün kreditorlar qarşısında öhdəlikləri tam ödəmək üçün çatmazsa, cəmiyyətin vəsaitləri kreditorlar arasında onların iddialarına proporsional şəkildə qanunla müəyyən edilmiş növbəyə uyğun olaraq bölüşdürülür.

10.6 Cəmiyyət dövlət reyestrindən çıxarıldığı tarixdən ləğv edilmiş hesab olunur.

10.7. Cəmiyyət - Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə yenidən təşkil oluna bilər.

10.8. Cəmiyyətin töremə və digər bölmələrin ləğvi və yenidən təşkili (birləşdirilməsi, bölünməsi, ayrılması, çevrilməsi) mövcud qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.